

## **050809-Turizm bələdçiliyi (bakalavriat təhsil səviyyəsi üzrə)**

Turizm müasir dövrümüzün ən populyar, prestijli və gəlirli biznes sahələrindən biridir. Ölkəmiz unikal və turizm üçün böyük potensiala malikdir. Xüsusilə işğaldan azad olunmuş ərazilərimiz gələcəkdə ölkəmizdə turizmin inkişafında əhəmiyyətli rol oynayacaqdır. Bu səbəbdən səriştəli, savadlı turizm mütəxəssislərinə ehtiyac vardır. Turizm sahibkarlığı, turizm biznesi yeni texnoloji biliklərə, xarici turistlərlə işləmək üçün müxtəlif dillərdə ünsiyyət qurmaq bacarıqlarına malik mütəxəssislər tələb edir.

“Turizm bələdçiliyi” ixtisası turizm məhsullarının və obyektlərinin tanıtılması eyni zamanda milli-mədəni irsin, etnik dəyərlərin mühafizəsi və tanıtılması məqsədi daşıyır. İxtisas məzunları bələdçilik edəcəkləri destinasiyanın əsas xüsusiyyətlərini bilməli, olduqları coğrafiyanın ekoloji, tarixi turizm obyektlərini tanımalı, eyni zamanda turistlərlə şifahi kommunikasiya məqsədi ilə bir neçə dildə sərbəst danışmalı, həmçinin turistlərin istəyinə uyğun yerləşdirmə müəssisələrinə bələd olmalıdır. Bu ixtisası bitirən məzunlar turizm bələdçiləri adlanırlar.

“Turizm bələdçiliyi” ixtisasını bitirən məzunlar turizm şirkətlərində, regional mərkəzlər hesab olunan Destinasiya Menecmenti Təşkilatlarında, Turizm İnformasiya Mərkəzlərində çalışa, müstəqil turizm sahibkarlığı və müxtəlif turizm biznesi ilə məşğul ola bilərlər

Universitetimizdə təhsil almaqla bərabər tələbələr müxtəlif təlimlərdə iştirak edə və müvafiq beynəlxalq və ölkədaxili sertifikatlara malik ola bilərlər ki, bu da onlara cələcək əmək bazarlarında iş tapmaqda üstünlük verəcəkdir.